

# Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Ədalət.S.7.

№ 147 (1995) 24 sentyabr 2019-cu il

(əvvəli ötən sayımızda)

Xürrəmilərin uğurları getdikcə artır. Bu barədə ərəb mənbələrində deyilir: "Babəkin işi böyük vüsət aldı. Ərəblər ondan qorxmağa başladılar. Onunla vuruşurdular. Lakin qalib gələ bilmirdilər. Babək qoşunları dağıdır və sərkərdələri öldürdü". 830-cu ildə xürrəmilər ərəblərin daha bir ordusunu məğlub edərək Həmədan şəhərini tuturlar. Bu müvəffəqiyət onların ərəblərin nizami orduları üzərində sayca beşinci qələbəsi olur. Mühüm strateji əhəmiyyəti olan Həmədanın tutulması ərəblərin vəziyyətini ağırlaşdırır.

833-cü ilin sonunda bütün qüvvələrini cəmləşdirən ərəblər Həmədan şəhəri yaxınılığında xürrəmiləri ilk dəfə ağır məğlubiyətə uğradırlar. Ət-Təberin bu barədə yazır: 833-cü ildə "Cibalda, Həmədan, İsfadə, İsfahan, Masabzan və Mehricanqa-zaq şəhərlərində olan çoxlu əhalisi xürrəmilərin dinini qəbul etdi. Onlar toplandılar və Həmədan tərəfdə düşərgə qurdular. Mötəsim onlara qarşı qoşun göndərdi; onun göndərdiyi axırıncı ordu Ishaq ibn İbrahim ibn Müsəbin komandası altında idi. O, Həmədanda 60 min adam qırdı, qalanları Rum ərazisine qaçdırılar. M.Siriets, məğlub edilən xürrəmilərin qalan hissəsinin Bizans ərazisine qaçıığı haqqında belə deyir: "Hemin ildə Babək tərəfdarlarının böyük bir hissəsi ərəblərin məharibasından cana gələrək baş komandan Nəsr ile birlikdə Rum padşahı Feofili axtarmağa getdi və xristianlığı qəbul etdi". İbn əl-İbri həmin variantı daha qısa şəkildə verir; "onun Babəkin sərkərdəsi Nəsr öz həməbilərlərindən bir çoxu ile Feofiliyanına qaçdırılar və xristian oldular. Həmədan vuruşmasından sonra Bizansa gedən xürrəmilərin taleyi haqqında müxtəlif məlumat vardır. Bizans tarixçilərinin istinad etdikləri orta əsr yunan müəllifləri bildirlər ki, qasıb Bizansa sığınan xürrəmilər qrupu 14 min nefərdən ibaret idi və onlara sonradan Ərəb xilafətinin qoşunlarına qarşı hərbi əməliyyatda feal iştirak edirdilər.

Xəlifə Məmən ölkəkən varisi Möhtəsimə xürrəmilərə qarşı amansız olmayı qəsiyyət edir: "Xürrəmilərə qarşı məharibəyə qətiyyəti və rəhmsiz adam göndər. Ona vəsait, silah, atlı və piyada qoşun ver. Əgər xürrəmilərə qarşı məbarizə uzansa, onda onları üzərində bütün dostlarını və köməkçilərinle özün get". Mötəsim öz səlefindən fərqli olaraq Babək məharibənin strateji cəhətinə ciddi diqqət yetirdi. O, düşmənin qüvvəsi və gücünü bildiyindən uzun sürən

məharibəyə hazırlaşdı və hər şeyi: qoşunun tərkibini və görkəmli sərkərdələri seçməkdən, köməkçi hissələrlə təmin etməkdən tutmuş Xilafətin bütün maliyyə, ərzaq və yem ehtiyaclarını səfərərə edincəyədək hər şeyi məharibə ehtiyaclarına təbə etdi. Mötəsim xürrəmilərin üzərində ümumi hücumu başlamazdan əvvəl əmirlərdən Əbu Səid Məhəmmədi gələcək vuruşma rayonuna göndərib ona əmr etdi ki, "Zəncanla Ərdəbil arasında Babəkin dağılığı istehkam məntəqələrini bərpə etsin və Zəncan-Ərdəbil yolunda qarnizonlar qoşun ki, heç kəs Ərdəbilin təchizi üçün təhlükə töötəməsin". Qoşun qərargahı ile Xilafətin paytaxtı Samarra arasındaki rabitə sisteminə böyük diqqət verilmişdi. Yollar pis olduğuna görə qasidlər məlumatı gec getirildilər, buna görə də xəlifə əmr etdi ki, Ərdəbildən paytaxta gedən yolu hər fərəxində məlumat gətirməyə hazır olan bir atlı qoşunlar. Xəlifə bu məqsəd üçün əmr etdi ki, onun özünün Hulvan keçidi yaxınlığındakı Marc at ilxüsündə xüsusi çapar atlardan istifadə etsinlər. Təpələrdə qarovalı vulkanalar düzəldildi; bu qarovalı vulkanalar bir-birini yaxşı görürdü və məlumat gətirən atlıların hərəkəti haqqında bir-birinə səsle xəbər verirdilər. Beleliklə, Ərdəbildəki (Bərzənddeki) baş komandan qərargahından göndərilən məlumat Samarrağa dörd günde gəlib çatırdı ki, bu da o zaman üçün çox tez hesab olundur. Buna görə də xəlifə xürrəmilərə qarşı hərbi əməliyyat rayonunda baş veren hadisələrdən həmişə xəbərdar idi. Bu məharibədə, xilafət tarixinde ilk dəfə olaraq məlumat göndərmək üçün poçt göyərçinlərindən istifadə olunmuşdu. Xəlifə Mötəsim Misirdə Bizans qoşunları ilə vuruşmada öz hərbi məharətini göstərən istedadlı sərkərdə Afşin Heydər ibn Kavusu 835-ci il iyunun 3-də xürrəmilərə qarşı məharibə edən bütün qoşunların baş komandanı teyin etdi.

Ərəb ordusuna sərkərdə təyin edilmiş türk mənşəli Afşin ilk əvvəl döyüslərə can atmır. Əks-kəşfiyyati gücləndirmək xürrəmilərin gücünü, hərəkət istiqamətlərini değiqləşdirir. Xürrəmilər arasında çəkişmə salmaq, onların en yaxşı sərkərdələrini aradan qaldırmış işini ön plana çəkir. Babəkin silahdaşları arasında İsmət

Kürdi, Adin, Abdulla, Rüstəm və Tarxan kimi cəsür, hərbi işi yaxşı bilən sərkərdələr var idi. Tarxan isə ərəblərin en çəkindiyi, qorxduğu şəxslərdən idi. Afşin dəqiqələşdirir ki, Babəki məğlub etmək üçün ilk növbədə Tarxanı aradan götürmək, xürrəmi ordusunu rəhbərsiz qoymaq lazımdır. Mötəsim qış aylarını Həşdadsər dağı yaxınlığında öz kəndində keçirən Tarxan kiçik



bir dəstə ilə öz mülküne gedir. Afşin göndərdiyi qatıl gecə ikən onu öldürür. Tarxanın ölümü xürrəmilərin üçün ağır zərər olur. Bundan istifadə edən ərəblər daha da cəsarətə hərəkət edir, ruhdan düşmüş xürrəmilər isə dalbadal məğlubiyyətlərə düber olurlar. Lakin yenilməz sərkərdəlik qabiliyyətinə malik olan Babək ruhdan düşmür, ağıllı, taktiki manevrlərlə düşməni çıxılmaz vəziyyətə salır. 836-cı ildə Həştadsər dağı yaxınlığında xürrəmilərlə Buğa əl-Kəbirin başçılığı altındaki ərəb ordusu arasında vuruşma baş verir. Təkəbbürlü Buğa, Afşinə əmrinə etina etməyərək, şəxsən xürrəmilərlə döyüşə girir. Döyüş zamanı əvvəlcə Babək Buğanın min nefərlik ərzaqdaşlığı dəstəsini məhv edir.

Dağ cıçırlarından keçib gücdən düşən ərəblər təpələrdən birinə qalxmağa başlayanda xürrəmilər qəfil hücum edib onları məhasirəyə salırlar və ərəbləri onlar üçün əlverişli olmayan şəraitdə vuruşmağa məcbur etdilər. Buğanın ordusu məğlub olur, bir neçə sərkərdəsi öldürülür. Buğanın özü isə döyüş meydandan qaçır.

Babəkin silahdaşları arasında İsmət

Xürrəmilər bütün ərəb ordugahını, pul və silahları əle keçirirlər. Bu məğlubiyyətdən sonra Afşin öz qoşunlarını Bərzəndən cəkir. Həmin ildə Afşin xəlifədən böyük bir qüvvə alır; köməkçi qüvvələre böyük türk sərkərdələrindən Cəfər ibn Dinar el-Xeyyat və İtax başçılıq edirdilər. Xəlifə onlarla Afşinə qoşunun maaşı və təchizatı üçün 30 milyon dirhəm pul da göndərir. Köməkçi qüvvənin gəlməmiş olmasına baxmayaraq, Afşin xürrəmilərə qarşı açıq həmlə etməyə tələsmir. Bu dövürdə məharibənin müvəffəqiyətinə hələ də inanmayan xəlifə Mötəsim, Afşinə birbirinə zidd müxtəlif sərəncamlar verirdi. Afşin də bu sərəncamları elə yerinə yetirirdi ki, az sonra ərəb qoşun-

ları arasında sərkərdəyə qarşı narázılıq başlandı. Doğrudan da, xürrəmilərin qalası Bezzən ərəbləri ayıran son dörd fərəsəng (təxminən 30 kilometr) yolu ərəblər bir ilə keçmişdilər. Afşin əsgərlərin narázılığına baxmayaraq, verdiyi sərəncamlarında daim xəlifəyə istinad edirdi və xürrəmilərlə vuruşa girməyə icazə verirdi. Yalnız xüsusi dəstələr istekamlar tikir, eyni zamanda Bezzə qalası istiqamətə yol çəkdirir. Çünki yolu olmaması ərəb qoşunlarının ərzaq, su və s. ilə təchiz edilməsini daim təhlükə qarşısında qoyurdu. Cox vaxt ərəblər bircə qurudulmuş çörəkələ dolanırdılar. Tarixi qaynaqlarda qeyd edilir ki, bunu bilən Babək bir dəfə Afşinə bir adamlı bir yük tərəvəz göndərdi. Afşin Babəkin bu hədiyyəsini məmənliyətə qəbul etdi və onun göndərdiyi adama icazə verdi ki, ərəb düşərgəsindəki istekamları baxıb görsün. Xürrəmətəflə baxıdından sonra, Afşin onu geriye buraxdı və xahiş etdi ki, "qardaş". Babək onun salamını yetirsin. Afşin Babəkə bu cür münasibəti qoşunda və xüsüsilə sərkərdələrdə

şübə doğurmaya bilməzdi. Buna görə islamın düşməninə qarşı məharibədə Afşin hərəkətləri çox tez-tez, xüsüsilə Cəfər el-Xeyyat tərəfindən kəskin surətde təqib olunur. Afşin Babəkə məbaribənin axırıncı ilində Təbəristan hakimi Məzyərlə olundu ki, qızıl qızıl danışqlar aparırdı və məqsədi Xilafət hakimiyətini məhv etmek idi. Lakin Afşinin Babəkə birləşdirmədən keçirən yalnız Məzyərin və Afşin özünün özünün mühakiməsində aşkar çıxır. Belə bir qəsdin mövcud olduğunu ərəb mənbələri de təsdiq edir. Əbu Mənsur əl-Badadi bildirir ki, Afşin "Babək ilə gizli qəsd düzəltmişdi". Mötəsim Afşini Babəkə qarşı məharibəyə göndərəndə "bele düşünürdü ki, o müsəlmanlara səmimi münasibət bəsləyir. Gizlində isə o [Afşin] Babəkə el-bəbir idi və ona qarşı məharibəni uzadırdı və müsəlman qoşunlarında çatışmazlıq olduğunu ona hiss etdirirdi, o da [Babək də] düşmən qoşununun çoxunu məhv edirdi". Yalnız xürrəmilərlə məharibə qurtardıqdan sonra "xəlifə, Afşinə satqınılığını və Babəkə məharibə zamanı onun müsəlmanlarla xəyanət etdiyini öyrəndi". Lakin Xilafətə qarşı əlbir əməliyyat keçirmə barəsində Afşin, Babək və Məzyər arasında gələn gizli danışq və yazılmalar bir neticə vermedə, odur ki, Afşin də özünü tamamilə ifşa etməmək üçün Bezzə hückum etmək emrini verməyə məcbur oldu. Cəfər el-Xeyyat, Əbu Səidin sərkərdəliyi altındakı türk qoşunları və könüllülər qalanı məhasirə etdilər. Qalanın müdafiəsini Babək məşhur sərkərdələrindən Adine tapşırır.

Şəhər üçün uzun süren vuruşma başlanır, bu zaman xürrəmilər qaladan çıxıb ərəbləri hiss ediləcək tələfat verməyə məcbur edirdilər. Getdikcə uzanan və dərələn məhasirə xürrəmilərin qüvvələrini tükkendirir. İllərlə alınmaz olan, istilaçılarla qarşı mübarizənin mərkəzi Bezzə qalası süqut edir. Bu zaman ərəblər Babəkin oğlunu əsir alırlar. Onu məcbur edirlər ki, atasına məharibəni dayandırmağı, bu halda xəlifənin onu, bağışlayacağı barədə məktub yazısın. Oğlunun məktubunu oxuyan Babək ona belə bir cavab göndərir: "Əger sən mənim oğlum olsaydın mənim kimi olardın, amma sən mənim oğlum deyilsən. Unutma ki, bir gün azad yaşamaq

qırı il miskin qul kimi yaşamaqdan yaxşıdır". Bezzə qalasını tərk etmək məcburiyyəti qarşısında qalan Babək tacir paltarı gebib Araz çayından keçərək Arran tərəfə qəçir Babək Bizans ərazisində gedib çatmağı düşünürdü, çünki Bizans imperatoru ilə yazışırı. Ərəb mənbələrində Babəkin Feofil ilə necə əlaqə saxladığı və Bizansın xürrəmilərə necə təsirli kömək göstərdiyi barəsində məlumat verilir. Ət-Təberi hadisələri şərh edərkən bu barədə geniş məlumat verir.

Arazi keçəndən sonra ərəblərin hücumuna məruz qalan Babək təsadüfən köhnə müttəfiqi Şəki hakimi Səhəl ibn Sumbata rast gəlir və Səhlin qalasına siğınmağa məcbur olur. Əl-Məsudi yazır: Səhəl ibn Sunbat onu tanıldıqda "burası sənin öz evindir və mən sənin nökərin. Bu qış burada qal, sonra nə edəciniyi qət edərsən" dedi. Babək öz qalasına aparan Səhəl Xilafətin sərkərdəsi Afşinə xəbər verir ki, Babək onun yandırıdıcı; bir neçə gündən sonra isə, Səhlin düzəldiyi ovda Babək tutulub; Səhəl ona görə bele etmişdi ki, Babəkin tutulmasında ondan şübhələnməsinlər. Vardan bildirir ki, Səhəl öz xidmətinə görə "min dəfə min kşir gümüş, bir de yüz min alı". Ət-Təberi qeyd edir ki, Səhlin aldığı bir milyon dirhəm və yuxarıda ki peşkəş və xələtlərdən başqa, onun oğluna Babəkin qardaşı Abdullunu tutub gətirdi. Bəzi tarixçilər Səhəl ibn Sumbatın mənşəyi barədə fikir ayrılığına düşsədə Gərkəmli akademik Ziya Bünyadov öz əsərində qeyd edir ki, Babəkin müttəfiqləri içərisində erməni olmayıb Səhəl ibn Sumbat alban knyazıdır.

**Əbülfət MƏDƏTOĞLU**

AZƏRBAYCAN RESPUBLİKASININ  
PREZİDENTİ YANINDA KÜTLƏVİ  
İNFORMASIYA VASİTƏLƏRİNİN İNKİŞAFINA  
DÖVLƏT DƏSTƏYİ FONDUNUN  
MALİYYƏ DƏSTƏYİ İLƏ DƏRC OLUNUR